



Həsən
ZEYNALOV

(əvvəli ötən sayımızda)

Heydər Əliyevin Azərbaycana olan sevgisini görən Həsən Zeynalov uzun illərdir onu narahat edən məsələləri güclü iradəsi ilə həll edə biləcək bir liderin sağlam əqidəsinə bütün qəlbə ilə inandı. Zaman keçdiğcə bu böyük liderin sayesində Azərbaycan öz layiqli qiymətini aldı. Bakının öz dili, öz sahələri, milli koloriti özünə qayıtdı. Bunun mahiyyətini Həsən Zeynalov belə izah edir: "Sonrakı mərhələlərdə Heydər Əliyev kadər məsələləri ilə bağlı çox sayıda qərarlar verdi. Onlardan ən önəmlisi gənc mütəxəssislər haqqında verdiyi qərar idi. Tapşırıq verilmişdi ki, ali məktəbləri əla qiymətlərlə bittən, bacarıqlı, vətənpərvər gənclər Bakıda dövlət orqanlarında, böyük müəssisələrdə işlə təmin edilsinlər (əlbəttə, həmin göstəricilərə malik olan gənclərin eksəriyyəti rəyonlardan gəlmış azərbaycanlıları id) və onlara növbədən kənar mənzil verilsin.

Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyası qəbul olunarkən orada Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili yazılmamasına nail oldu. Bu isə milli kadrların yolunu açdı.

Gənclər haqqında yeni qərar

İsə onların təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsinin təmin edilməsi ilə bağlı idi. Həmin ildən başlayaraq gənclərimiz Azərbaycanın ali məktəblərində olmayan, amma çox vacib sayılan ixtisaslara yiyələnmək üçün Rusiya, Ukrayna və Baltıkyanı respublikaların, digər respublikaların ali təhsil məktəblərinə göndərilər. Bunların eksəriyyəti azərbaycanlı gənclər idi. Sonradan həmin gənclər müstəqil Azərbaycanın inkişafında önemli rol oynadılar.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk anlarından başlayaraq bütün sahələrdə - kənd təsərrüfatında, sənayedə böyük nailiyətlər əldə olundu. Bakı şəhərində mənzil tikintisi sürətlə inkişaf etdirildi. Əhməddli, 8-ci ki-lometr qəsəbəsi, mikrorayonlar tikildi. Gənc mütəxəssislər, eləcə də on illərlə mənzil gözləyən əlbəttə ki, eksəriyyəti azərbaycanlı olan vətəndaşlarımız mənzillə təmin olundular. Əhalinin maddi rifah hali yüksəldi. Rayonlarda abadlıq-quruculuq işləri vüsət aldı.

"Diplomatın tale yolu"

1950-60-cı illərin statistikasına əsasən Bakı əhalisi 700-800 min nəfər təşkil edirdi. Tərkibi isə 25 %-i rus, 15 %-i erməni, 25 %-i başqa və cəmi 35 %-i azərbaycanlıdan ibarət idi. 1980-ci ildə isə əhalinin 70 %-i azərbaycanlı idi.

Milləti, dövləti sevməyin başqa göstəricisi yoxdu. Buna görədir ki, mən o zamandan Heydər Əliyevi sevməyə başladım. O zamanlar o mənim üçün əlçatmaz idi. Amma təleyim-dən çox razıyam ki, müyyəyen dövrdən sonra nəinki onunla tanış oldum, hətta birlikdə çalışdıq da".

Əsgərlik dövrü

Həsən Zeynalovun həyatının yeni bir mərhələsidir. Bir də məqamı geldikcə, fürsət düşdükcə xalqının haqqını tələb edir və onu bütün varlığı ilə qorumağa çalışır. Bəlkə də əsgərliklə bağlı xatirələrini oxuduqca həmin vətənpərvərlik hissini, onun müdafiəsi üçün göstərdiyi şücaəti daha dəqiq qavramış olarıq. "Institutda təhsil alındığım üçün hərbə xidmətdən mənə möhlət verilmişdi. Möhlət vaxtı bitdiyindən 1976-ci ildə hərbə xidmətə çağırıldım. Onda mənim artıq 26 yaşım var idi. Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki Inventarlaşdırma Bürosunda böyük mühəndis vəzifəsində çalışırdım, həm də Kommunist Partiyasının üzvü idim. Ali təhsilli kommunist olanlar hərbə hissədə qulluq zamanı əsasən hərbə hissə komandırının siyasi məsələlər üzrə müavininən birbaşa nəzarətində olurdular. Mən hərbə xidməti Xankəndi şəhərində (keçmiş Stepanakert) kimyəvi silahlara qarşı xüsusi ixtisaslaşdırılmış hərbə hissədə keçirdim. Hərbə hissəyə gəldiyim gündən hərbə hissə rəhbərliyi mənimlə yaxından maraqlandı. Hərbə hissə komandiri Aleksandr Sergeyeviç Somborski və onun siyasi məsələlər üzrə müavin Qoşmidtə məni otaqlarına çağırıldılar. İş təcrübəm, kommunist olmağım, həm də yerlə olduğum üçün hərbə hissənin yerli orqanlarla və eləcə də əhali ilə (Xankəndi və ətraf rayonlar) əlaqələrin inkişafında məndən çox şey gözlədiklərini və xidmətimi qərargahda birbaşa rəhbərliklə koordinasiya şəraitində keçirəcəyimi bildirdilər. Hərbə hissə komandırının təchizat məsələləri üzrə digər müavini mayor Laçinyan və təchizat bazasının anbardarı Xankəndində "milyonçu" deyə tanınan gizir Babayan idi. Bu iki nəfər haqqında ilk gündən əsgərlər və zabitlər onların ultramillətçi olduğunu, hərbə hissədə qulluq edən əsgərlər arasında etnik mənsubiyətinə görə ayrı-seçkilik saldıqları haqqında fikir bildirildilər. Mən

Əsərdən parçalar

de bunu ilk gündən hiss etməyə başladım. Hərbə hissə rəhbərliyinin mənə bəslədikləri hörmətə görə həmin erməni zabitləri məni ilk gündən qışqanmağa başladılar. Hər fürsət düşdükcə məni sıxışdırmağa çalışırdılar. Məsələn, mənə geyinmək üçün öz bədən ölçümə uyğun olmayan böyük ölçüdə hərbə forma verir və yaxud hərbə hissənin spesifik olduğunu bəhane gətirərək nizamnaməyə uyğun olmayan tələblər edirdilər və s. Onların hərbə hissədə olan cəmi dörd nəfər azərbaycanlı - Bakıdan Toğrul Musayev, Fəxrəddin, Gençəden Maarif Kazımov, Tovuzdan Hikmət qarşı da çox aqressiv davrandıqlarının hər an şahidi olurdum. Mən onlar haqqında siyasi məsələlər üzrə müavin Qoşmidtə məruzə etdim. O, bunlardan xəbəri olduğunu, həmin ermənilərin bizdən öncəki azərbaycanlı əsgərlərə qarşı da bu cür davrandıqlarını və onlara komandır tərəfindən xəbərdarlıq edildiyini, eger belə davam edərsə, haqlarında ölçü götürüleceyini bildirdi.

Hərbə hissə vaxtaşısı olaraq respublikada yerleşən digər hərbə hissələrle birlikdə telimlərde iştirak edirdi. Növbəti dəfə hərbə hissə komandiri və onun siyasi məsələlər üzrə müavini çox sayıda şəxsi heyətlə birlikdə Bakı etrafında yerleşən "Karaybat" adlanan hərbə poliqonda keçirilən təlimlərde iştirak edirdilər. Həmin qısa müddətdə Laçinyan hərbə hissə komandırını əvəz etdi. O, məni növbə çəkmək üçün ən çətin posta göndərdi (baxmayaraq ki, başqa işlə məşğul olduğum üçün komandir məni qarovala getməkdən azad etmişdi).

Həmin günlərdə

hərbə hissəyə yeni zabitlər, o cümlədən komsomol təşkilatının yeni katibi, baş leytenant (səhv etmirəmsə, soyadı Mançenko idi) gelmişdi. Laçinyan komsomol təşkilatının katibi ilə mənim növbə çəkdiyim postun qarşısında gəzişirdi. Yeni zabit etrafa baxaraq Azərbaycanın gözəlliklərinə heyran olduğu haqqında öz təessürtərənən Laçinyanla bollsardı. Birdən Laçinyan çox uca səsle və hidətələ bu yerlərin Azərbaycana aid olmadığını, bu gözəlliklərin onun ulu babalarına (ermənilərə) aid olduğunu, buranı Ermənistən ərazisi hesab etdiklərini və bu "ədalətsizliyə" son qoymasına çalışacaqlarına bildirdi. Mən daha dözə bilməyib üzümü ona tutaraq "Niye yeni gəlmış zabitə yalan danışdığını, separatçılıqla məşğul olduğunu və onun bu hərəkətlərinin

Sovet zabitinə yaraşmadığını" uca səsle dedim (ətrafda olanların eşitməsi üçün). Ümumiyyətlə, hərbə nizamnaməyə əsasən qarovalıda olan əsgərin əsas işindən yayınaraq ki-minləsə səhbət etməsinin, rütbəcə özündə böyüklerə icazə olmadan müraciət etməsinin, yaxud mübahisə etməsinin qadağan olunduğu mən gözəl bilirdim.

Amma Laçinyanın sözləri

səbir kasamı daşıran son damla idi. Laçinyan gözləmədiyi halda belə bir hadisə ilə qarşılaşınca (o həm də komandırı əvəz edirdi) ilk anda nə edəcəyini bilmədi və birdən bağıraraq qaroval rəisini yanına çağırıldı. Belimdən kəmərimi açaraq on gün müddətinə qaubat-vaxta salmağı əmr etdi və məni həbs etdi. Ərtəsi gün Somborski və Qoşmidtən hərbə hissəyə qayıtmaları ilə Laçinyanın komandirliliyi faktla tanış oldum. Mənim həbs olunduğumu eşidən kimi Laçinyanın qərarını ləğv edərək məni yanlarına çağırırdılar və məsələnin necə başverdiyini məruze etməyimi istədilər. Mən təfəsilati ilə baş verənləri danişdiqdan sonra dərhal komsomol katibini çağırırdılar. O da bütün hadisəni, hətta Laçinyanın mənim eşitmədiyim daha çirkin səhbətləri bir-bir komandırların diqqətine çatdırıldı. Hərbə hissə komandırı öz müavininə baş verənlərin ciddi olduğunu bildirərək Laçinyanı əvvəlcə edilən xəbərdarlıqlardan nəticə çıxarmadığı üçün məsələni yaxın günlərdə herbi hissənin partiya iclasının gündəliyinə salınaraq müzakirə olunması və onun barəsində ciddi tədbir görülməsi haqqında müavine tapşırıq verdi. Səhəri gün hərbə hissənin elan lövhəsində partiya iclasının keçirilecəyi və gündəlikde Laçinyanın şəxsi məsələsinin müzakirə olunacağına dair elan asıldı.

Axşam saatlarında bizim taborun kazarma-

sında əsgərlərin istirahəti zamanı Laçinyan və Babayan gözənləmədən kazarmaya daxil oldular. Onlar məni mehribanlıqla heyətə gəzməyə devət etdilər. Laçinyan mənə böyük hörməti olduğunu, buradakı "sarıqlıqların" qafqazlıları gözleri görmədiyini, birlikdə olmağımızın və s. vacibliyini bildirdi. Sonda de-

di ki, "bəs səninlə o gün olan "səhbətimizi" yeni komsomol katibi komandire başqa cür çatdırıb. Yəhudi Qoşmidtə bundan istifadə edərək mənim məsələmi partiya yığıncağında müzakirəyə çıxarıb. Mən hesab edirəm ki, biz qafqazlı olduğumuz üçün sən məni müdafiə edəcəksən və bundan sonra sən burada

üreyin necə istəsə xidmət edəcəksən". Cava-bında mən ona məsələnin daha ciddi olduğunu, onun separatçılıqla məşğul olduğunu, hərbi hissədə olan ermənilərlə azərbaycanlılar arasında düşməncilik yaratdığını, keçmişdə eitdiyim hadisələri də onun diqqətine çatdıraraq iclasda həqiqətin tərefində olacağımı bildirdim.

O, məyus halda getdi. Həmin iclasda Laçinyanın vaxtından əvvəl təqaüdə çıxarılmışına dair Bakıda yerləşən Baş Qərargaha təqdimat göndərilməsi haqqında qərar qəbul edildi və təqaüdə göndərildi.

1988-ci ildə

Dağlıq Qarabağ hadisələri başlayan zaman Moskvada dərc olunan "İzvestiya" qəzetinin müxbirləri S.Dardikin və R.Linevin Stepanakertdə hazırladıqları reportajı qəzeti 24 mart 1988-ci il tarixli nəşrində oxuyarkən belə bir faktla tanış oldum. Həmin reportajda müxbir Stepanakertdə separat mitinqlərə rəhberlik edən şəxslərin birindən müsahibə götürür. Müxbir: "Axı, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılması barədə vilayət sosetində keçirilən səsvermedə azərbaycanlı deputatlar iştirak etməmişlər" sözünün qarşılığında həmin şəxs: "Nə olsun ki, eksəriyyət lehinə səs vermişdi" cavabını verir. Sonra müxbir, Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan DQMV statusu barədə hər hansı qərar qəbul etməyin SSRİ Konstitusiyasına, habelə SSR-nin digər qanunlarına zidd olduğunu bildirir. Qarşı tərəf bu zaman partiya liderlərindən imtina edəcəyini vurgulayıb. Müxbir daha sonra: "Bəs əgər hamı partiya biletindən imtina etməzsə, onda necə" suallına: "Onda partizan mühərribəsinə başlayacaq" cavabı gəlir. Müxbir ardınca qeyd edir ki, bunları bize "Krunk" cəmiyyətinin rəhbəri, etiraz mitinqlərinin təşkilatçısı, istefada olan polkovnik-leytenant Laçinyan dedi.

Hərbə hissəmiz tez-tez Bakı və digər re-

gionlarda keçirilən təlimlərde iştirak etdiyindən, növbəti təlimlərin birində Xalq artisti Nəsibə Zeynalovanın Gəncədə hərbə xidmət keçən oğlu Cahangir Novruzovla tanış olduq. İlk gündən dostluğumuz başladı.

Hərbə xidmətdə birlikdə qulluq etdiyim azərbaycanlılarla dostluğum indiyədək davam edir. Cahangir Novruzov və Toğrul Musayevlə olan münasibətlərimiz isə ailəvi dostluq münasibətinə çevrilmişdi. Onlarla bu gün də tez-tez görüşür və keçmiş xatirələri yada salırıq.